

* 32. Název a adresa zvučí společnosti/organizace Dəvət edən şirkət və ya təşkilatın adı və ünvanı		Telefon a fax společnosti/organizace Telefon və faks nömrəsi
Příjmení, jméno, adresa, telefon, fax, e-mailová adresa kontaktní osoby ze zvučí společnosti/organizace Dəvət edən şirkət və ya təşkilatın əlaqələndirici şəxsinin soyadı, adı, ev və elektron ünvanı, telefon və faks nömrəsi		
* 33. Náklady spojené s cestou a s pobytem žadatele hradí Səfər zamanı yol və yaşayış xərcləri ödənilir:		
<input type="checkbox"/> žadatel sám arizaçı tərəfindən Způsoby podpory Maliyyə vəsaiti <input type="checkbox"/> hotovost nağd <input type="checkbox"/> cestovní šeky səyahət çekləri <input type="checkbox"/> kreditní karta kredit kartları <input type="checkbox"/> předplacené ubytování öncədən ödənilmiş yaşayış yeri <input type="checkbox"/> předplacená doprava öncədən ödənilmiş nəqliyyat vasitəsi <input type="checkbox"/> jiný (prosím upřesněte) digər (xahiş olunur dəqiqləşdirin)	<input type="checkbox"/> spozor (zvučí osoba, společnost, organizace), prosím upřesněte sponzor tərəfindən (qəbul edən şəxs, müəssisə, təşkilat). Xahiş olunur dəqiqləşdirin. <input type="checkbox"/> uvedený v poli 31 nebo 32 31-ci və ya 32-ci bəndlərdə göstərilənlər <input type="checkbox"/> jiný (prosím upřesněte) digər (xahiş olunur dəqiqləşdirin) Způsoby podpory Maliyyə vəsaiti <input type="checkbox"/> hotovost nağd <input type="checkbox"/> poskytnutí ubytování təmin edilmiş yaşayış yeri <input type="checkbox"/> pokrytí všech nákladů během pobytu qalma zamanı bütün xərclərin ödənilməsi <input type="checkbox"/> předplacená doprava öncədən ödənilmiş nəqliyyat <input type="checkbox"/> jiný (prosím upřesněte) digər (xahiş olunur dəqiqləşdirin)	
34. Osobní údaje rodinného příslušníka, který je občanem EU, EHP nebo Švýcarska Avropa İttifaqı, AİM və ya İsveçrə Konfederasiyasından olan ailə üzvünün şəxsi məlumatları		
Příjmení Soyadı		Jméno (jména) Adı
Datum narození Doğulduğu tarix	Státní příslušnost Vətəndaşlığı	Číslo cestovního dokladu nebo průkazu totožnosti Səyahət sənədinin və ya şəxsiyyət vəsiqəsinin nömrəsi
35. Příbuzenský vztah s občanem EU, EHP nebo Švýcarska Avropa İttifaqı, AİM və ya İsveçrə Konfederasiyasından olan ailə üzvü ilə qohumluq əlaqəsi		
<input type="checkbox"/> manžel(ka) <input type="checkbox"/> dítě <input type="checkbox"/> vnuk/vnučka <input type="checkbox"/> závislý předek v přímé linii həyat yoldaşı uşağı nəvəsi maliyyə cəhətdən asılı və birbaşa əlaqəsi olan qohum		
36. Místo a datum Yer və tarix	37. Podpis (u nezletilých podpis vykonavatele rodičovské odpovědnosti / poručníka nebo opatrovníka / zákonného zástupce) İmza (yetkinlik yaşına çatmayanlar üçün himayədarlığı olan valideynin / qanuni qəyyumun imzası)	

Jsem si vědom(a), že vízový poplatek se v případě zamítnutí žádosti nevrací.

Xəbərdaram ki, viza verilmədiyi təqdirdə ödənilən rüsum geri qaytarılmır.

Prohlášení, které je třeba podepsat v případě žádosti o udělení víza pro více vstupů (viz pole č. 24):

Jsem si vědom(a) nutnosti uzavřít na dobu svého prvního pobytu a rovněž na následující pobyty na území členských států dostatečné cestovní zdravotní pojištění.

Çoxgirişli viza üçün mürciət olunanda tətbiq olunur (bənd 24)

Mənə, Üzv Dövlətlərin ərazisinə ilk və sonrakı səfərlərim zamanı tibbi sığortanın olmasının vacibliyi barədə məlumat verilmişdir.

İmza:

Jsem si vědom(a) následující skutečnosti a jsem s ní srozuměn(a): shromažďování údajů vyžadovaných tímto formulářem žádosti a pořízení mé fotografie, případně odebrání otisků prstů, jsou povinné pro posouzení žádosti; mé osobní údaje, které obsahuje tato žádost, jakož i otisky prstů a fotografie budou předány příslušným orgánům členských států a těmito orgány pro účely rozhodnutí o mé žádosti zpracovány.

Tyto údaje, jakož i údaje týkající se rozhodnutí o mé žádosti nebo rozhodnutí o prohlášení uděleného víza za neplatné, jeho zrušení nebo prodloužení se vloží do vízového informačního systému (VIS)¹, kde budou uloženy po dobu nejdéle 5 let, během nichž k nim budou mít přístup vízové orgány a orgány provádějící kontroly víz na vnějších hranicích a v členských státech, azylové a přístěhovalecké orgány v členských státech za účelem ověření, zda jsou splněny podmínky k povolení vstupu a pobytu na území členských států, za účelem odhalení osob, které tyto podmínky nespĺňují nebo je přestaly splňovat, posouzení žádosti o azyl a určení, kdo je k takovému posouzení příslušný. Za určitých podmínek budou mít k těmto údajům přístup také určené orgány členských států a Europol za účelem prevence, odhalování a vyšetřování teroristických trestných činů a dalších závažných trestných činů. Orgány členského státu, které odpovídají za zpracovávání údajů: Ministerstvo zahraničních věcí ČR, Loretské náměstí 5, 118 00 Praha 1; Ředitelství služby cizinecké policie, Olšanská 2, P.O. BOX 78, 130 51 Praha 3 a Ministerstvo vnitra ČR, Nad Štolou 3, 170 34 Praha 7.

Je mi známo, že mám právo v jakémkoli členském státu získat informaci o údajích týkajících se mé osoby, které byly vloženy do VIS, a o členském státu, který údaje předal, a právo požadovat, aby údaje, jež se týkají mé osoby a jsou nesprávné, byly opraveny, a aby údaje, které se mne týkají a které byly zpracovány protiprávně, byly vymazány. Orgán, který moji žádost posuzuje, mě bude na mou výslovnou žádost informovat, jakým způsobem mohu vykonávat své právo na kontrolu osobních údajů, které se mě týkají, a jak je mohu podle právních předpisů dotčeného členského státu nechat opravit nebo vymazat, včetně práva na podání opravných prostředků. Stížnosti ve věci ochrany osobních údajů přijímá vnitrostátní orgán dohledu tohoto členského státu: Úřad pro ochranu osobních údajů, ul. Pplk. Sochora 727/27, Praha 7, 170 00.

Prohlašuji, že jsem všechny výše uvedené údaje poskytl(a) podle svého nejlepšího vědomí a svědomí a že jsou správné a úplné. Jsem si vědom(a) toho, že jakékoli nepravdivé prohlášení povede k zamítnutí mé žádosti nebo prohlášení již uděleného víza za neplatné a může vést také k trestnímu stíhání podle právních předpisů členského státu, ve kterém se moje žádost vyřizuje.

Zavazuji se, že opustím území členských států předtím, než skončí platnost víza, které mi bylo uděleno. Byl(a) jsem informován(a) o tom, že samotné vízum jako takové je pouze jedním z předpokladů ke vstupu na evropské území členských států. Udělení víza samo o sobě neznámá, že mám právo na náhradu škody, pokud nespĺním příslušná ustanovení čl. 5 odst. 1 nařízení (ES) č. 562/2006 (Schengenský hraniční kodex), a bude mi z tohoto důvodu odepřen vstup. Splnění podmínek ke vstupu bude znovu posouzeno při vstupu na evropské území členských států.

Mən əsağıda qeyd olunanlarla tanışam və razıyam: bu ərizə üçün tələb edilən məlumatların və fotosəklin əldə edilməsi, lazım olduqda barmaq izlərimin götürülməsi viza mürciətinin yoxlanılması üçün zəruridir. Ərizədə haqqında göstərilən şəxsi məlumatlar, həmçinin barmaq izlərim və fotosəklim vizamla bağlı qərar vermək məqsədilə Şengen Dövlətlərinin müvafiq dövlət orqanlarına təqdim olunacaq.

Bu məlumatlar, o cümlədən ərizəmlə bağlı istənilən qərar və ya vizanın ləğv, etibarsız elan olunması və ya uzadılmasına dair bütün məlumatlar toplanaraq maksimum beş il müddətində Viza Məlumat Sistemində (VIS)¹ saxlanılacaqdır; bu müddət ərzində, viza ilə bağlı müvafiq dövlət orqanları, xarici sərhədlərdə və Üzv Dövlətlərdə vizaları yoxlamağa cavabdeh olan dövlət orqanları, Üzv Dövlətlərdə immiqrasiya və sığınacaq məsələləri ilə məşğul olan orqanlar üzv Dövlətlərin ərazisinə qanuni giriş, ölkədə qalma və yaşayış şərtlərinin yerinə yetirilməsini yoxlamaq, bu şərtləri yerinə yetirməyən və ya artıq yerinə yetirməyən şəxsləri müəyyən etmək, sığınacaq üçün ərizəni yoxlamaq və bu ərizə ilə əlaqədar məsul orqanın qərarını öyrənmək məqsədilə bu məlumatları əldə edə bilərlər. Müəyyən şərtlərlə, terror hallarının və digər ağır cinayətlərin qarşısının alınması, müəyyən edilməsi və araşdırılması məqsədilə bu məlumatları Üzv Dövlətlərin müəyyən edilmiş orqanları və Avropol da istifadə edə bilər. Çexiya Respublikasının Xarici İşlər Nazirliyi (Ministerstvo zahraničních věcí ČR), Loretské náměstí 5, 118 00 Praha 1; Çexiya Respublikasının Əcnəbiylə iş üzrə polis xidməti idarəsi (Ředitelství služby cizinecké policie), Olšanská 2, P.O. BOX 78, 130 51 Praha 3; Çexiya Respublikasının Daxili İşlər Nazirliyi (Ministerstvo vnitra ČR), Nad Štolou 3, 170 34 Praha 7 məlumatlardan istifadə etmək səlahiyyətinə malikdir.

Mən, istənilən Üzv Dövlətdə mənə aid olan və VMS-də qeyd olunan məlumatları və həmin məlumatı ötürən Üzv Dövlət haqqında bildiriş əldə etmək və mənə aid yanlış məlumatların düzəldilməsini, haqqında qeyri-qanuni yolla əldə edilən şəxsi məlumatların silinməsini tələb etmək hüququna malik olduğumdan xəbərdaram. Mənim təcili mürciətimə əsasən, ərizəmi nəzərdən keçirən müvafiq dövlət orqanı mənə aid olan ərizə məlumatlarını yoxlamaq, düzəltmək və ya ləğv etmək və aidiyyəti üzrə ölkənin milli qanunvericiliyinə uyğun olan müvafiq tədbirlərdən hansı yolla istifadə etmək hüququmun olduğunu barəsində məni məlumatlandıracaq. Aidiyyəti Üzv Dövlətin milli nəzarətədiçi dövlət orqanı, Şəxsi məlumatların qorunması üzrə idarə (Úřad pro ochranu osobních údajů), ul. Pplk. Sochora 727/27, Praha 7, 170 00, şəxsi məlumatın qorunması ilə bağlı iddiaları dinləyəcək.

Bu ərizədə mənim tərəfimdən verilən bütün məlumatların dəqiq və həqiqətə uyğun olmasını təsdiq edirəm. Mənə məlumdur ki, hər hansı yanlış məlumat vizanın verilməməsi və yaxud verilmiş vizanın ləğvi ilə nəticələncək və həmçinin ərizəmə baxan Üzv Dövlətin qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb oluna bilərim.

Mən, mənə viza verilməyəyi təqdirdə, vizanın müddəti bitdikdə Şengen Dövlətləri ərazisinə tərək etməyi öhdəmə götürürəm. Mənə bildirilmişdir ki, vizanın alınması, Şengen Dövlətlərinin Avropa ərazisinə daxil olma şərtlərindən yalnız biridir. Mənə vizanın verilməsi, Aİ-nin 562/2006 sayılı nizamnaməsinin (Şengen sərhəd məcəlləsi) 5 (1) maddəsinin müvafiq şərtlərini yerinə yetirmədiyim və mənə ölkəyə daxil olmaqda etiraz edildiyi halda, mənə kompensasiya ödənilməsi üçün əsas deyildir. Üzv Dövlətlərinin Avropa ərazisinə daxil olarkən giriş üçün ilkin şərtlər yenidən yoxlanılacaqdır.

Misto a datum

Yer və tarix

Podpis (u nezletilých podpis vykonavatele rodičovské odpovědnosti/zákonného zástupce, poručníka nebo opatrovníka)

İmza (yetkinlik yaşına çatmayanlar üçün himayədarlığı olan valideynin / qanuni qəyyum un imzası)